

UOT 622.692.12

Neft və neft məhsullarının boru kəmərlərilə nəqli müəssisələrində riskin nəzərə alınması proqramlarının metodik təminatı

A.G. Hüseynov, i.e.d.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Elektron ünvan: ahuseynov@azfen.com

Məqalədə neft və neft məhsullarının boru kəməri ilə daşınması üzrə şirkət proqramları nəzərdən keçirilib. Həmin sahəyə aid şirkətin başlıca fəaliyyətini təhlil etməklə, neft və neft məhsullarının daşınması sahəsində reallaşdırıla bilən proqram növlərinin dörd iriləşdirilmiş qrupu təyin edilmişdir. Bu proqramlar fərqli xüsusiyyatlara malikdir ki, bunlar risklərin uçotu və qiymətləndirilməsinin istanilan metodundan istifadə etmək imkanı vermir. Bu baxımdan məqalədə, neftin boru kəməri ilə daşınması üzrə şirkət proqramlarının mövcud xüsusiyyətləri əsasında, iriləşdirilmiş hər proqram növü üçün uyğun risklərin uçotu və qiymətləndirilməsi metodları təyin edilmişdir. Onları proqramın qiymətləndirilməsinin gedisiçi orzında tətbiq etmək olar, lakin həmin metodlar ayrıca risk növlərini ayırmış imkanı vermir. Bu metodlar risk hadisələrinin yalnız ümumi növlərini nəzərə alaraq, mümkün riskin yaxınlaşmasının kəmiyyət əmsalını hesablaya bilir. Bunun nəticəsində ayrıca və spesifik risklər diqqətdən kənar qalır və nəzərə alınmur.

Açıq sözlər: neft-qaz kompleksi, neft, neft məhsulları, magistral neft boru kəməri, neftin nəql olunması, risklər, proqram.

Bütün iri neft-qaz komplekslərinin özünə-məxsus, hər bir sahəyə aid ayrı-ayrı proqramları, strategiyası və inkişaf planı olur. Bu, proqramların səmərəli həyata keçirilməsi, müəssisənin əsas məqsədinə çatması üçün çox önemli şərtidir. İstənilən proqramların reallaşdırılmasının məqsədə uyğunluğunu müəyyən etmək üçün onun kəmiyyətcə effektivliyi qiymətləndirilməli, tətbiqi zamanı nəticəyə təsir edə biləcək bütün amillər və risklər nəzərə alınmalıdır.

Neft və neft məhsullarının nəql olunması neft-qaz sənaye sahəsinin ən vacib istiqamətlərindəndir. Belə müəssisələrdə tətbiq edilə biləcək proqramların aşağıdakı iriləşdirilmiş qrupları fərqləndirilir:

- magistral neft kəmərlərinin rekonstruksiyası və tikintisi;
- enerjiyə qənaət (mühafizə);

– texnologiyaların təkmilleşdirilməsi.

Boru kəmərlərilə nəqletmə müəssisəsinin fəaliyyəti spesifik xarakter daşıyır və burada əvvəller qəbul edilmiş risklərin qiymətləndirilməsi və uçotun aparılması metodlarından istifadə məqsədə uyğun deyil [1, 2].

Neft və neft məhsullarının boru kəmərləri ilə nəqli müəssisələrində risklərin uçotu və qiymətləndirilməsi metodunun seçilməsinə bu sahədə mövcud olan proqramların xüsusiyyətləri təsir edir. Təsərrüfat subyektiin iriləşdirilmiş qruplar üzrə proqramlarının əsas xüsusiyyətləri cədvəl 1-də verilmişdir.

Qeyd olunan bütün bu xüsusiyyətlər proqramların reallaşdırılmasına təsir edir. Risklərin qiymətləndirilməsində onların nəzərə alınması vacibdir. Proqramda hər bir layihə üzrə ona təsir edən ən kiçik faktorlar da göstərilə bilər.

İstifadə olunan proqramın növü	Xüsusiyyətləri
Magistral neft kəmərlərinin rekonstruksiyası	<ul style="list-style-type: none"> - müəssisədən uzaq məsafədə obyektlərde yüksək təhlükənin olması; - işlərin açıq yerlərdə görüləməsi; - müəssisənin istehsal fəaliyyətinin fasilesizliyi; - layihələrin uzaqdakı obyektlərde həyata keçirilməsi; - təchizatçılarla işbirliyi
Magistral neft kəmərlərinin tikintisi	<ul style="list-style-type: none"> - çox uzun magistral boru kəmərlərinin tikintisi - işlərin açıq yerlərdə görüləməsi - müəssisədən uzadakı obyektlərde yüksək təhlükənin olması - təchizatçılarla işbirliyi
Enerjiyə qənaət (mühafizə)	<ul style="list-style-type: none"> - sahədə qiymətqoyma sistemi - sahəye dövlət orqanlarının təsiri - sahədə vergiqoyma sistemi
Texnologiyaların təkmilleşdirilməsi	<ul style="list-style-type: none"> - elmi heyətin planlaşdırılması, təhsili və inkişaf etdirilməsi, hazırlanmasının qiymətləndirilməsi, təcrübəsi və ixtisaslaşması - sınaq keçirilməsi üçün lazımlı olan avadanlıqların mövcudluğu

Cədvəl 2

Risklərin nəzərə alınması metodu	Həyata keçirilən program			
	Magistral neft kəmərlərinin		Enerjiyə qənaət (mühafizə)	Texnologiyaların təkmilleşdirilməsi
	tikintisi	rekonstruksiyası		
Diskontlaşdırma dərəcelərinin təshhihi			Proqramın somerəliliyini hesablayarken bu metoddan istifadə edilməsi proqramın diskont normallarına münsib risk seviyələrinin daxil edilmesine şərait yaradır ki, bu da layihənin somerəliliyinin daha dəqiq nəticələrinin alınmasına imkan verir	
Layihənin həssashiğı			Bu metod proqramın giriş göstəricilərinin dayışkənliliyinin proqramın somerəlilik göstəricilərinin hesablanmasına təsiri nəzərə almına imkan verir. Belə halda təcrübəli rəhbər göstəricilərin deyidirilməsi bərədə özü seçim edə bilər	
Analoq metodu	Əvvəller çəkilmiş belə mürəkkəb boru kəmərlərinin tacribəsinə əsasən, bu layihədə baş verə biləcək riskləri nəzərə almaq olar			
Ssenarilər metodu				Bu metod riski nəzərə almaqla hazırlanmış ssenarilərin üç nəticəsinin hesablanması və təhlil edilməsi əsasında müəssisənin idarəetmə sisteminin deyidirilməsi bərədə daha obyektiv qərar qəbul olmasına imkan yaradır

Bu, həm sahənin fərdi xüsusiyyətlərinin, həm də risklərin uçotu və qiymətləndirilməsi üçün münasib metodların seçilməsinin zəruri olduğunu təsdiq edir [3].

Risklərin hesablanması və qiymətləndirilməsi metodları üzrə layihə və proqramların ən çox yayılan və istifadə olunanlarını araşdırıldıqdan sonra bu sahədəki xüsusiyyətləri tədqiq etməkən neft və neft məhsullarının daşınmasında olan riskləri daha etraflı qiymətləndirən metodları müəyyən etmək olar. Neft və neft məhsullarının boru kəmərlərile nəqli müəssisələrinin proqramlarında risklərin qiymətləndirilməsi üçün

münasib metodlar cədvəl 2 və 3-də verilmişdir.

Hər bir proqram üzrə risklərin nəzərə alınması və qiymətləndirilməsi metodlarından birgə istifadə edib geniş təhlilər aparmaqla risklərin proqramlara hərtərəfli təsirinin öyrənilməsi, düzgün və savadlı idarəetmə qərarlarının qəbul edilməsi mümkündür [4, 5].

Apardığımız təhlil əsasında belə nəticəyə gelmək olar ki, neft və neft məhsullarının boru kəməri vasitəsilə nəqli müəssisələrdən tətbiq edilən proqramlarda risklərin müəyyən edilməsi və nəzərə alınması üzrə vahid optimal bir metod

Risklərin nəzəre alınması metodu	Həyata keçirilen program			
	Magistral neft komerçlərinin tikintisi		Enerjiya qəsət (mübahizə)	Teknologiyaların təkmilləşdirilməsi
	tikintisi	rekonstruksiya		
İmitasıya modeləşdirmə	Bu metod mürakkəbdir. Kompyuter, program parametrlərinin yüzlərə mümkün kombinasiyalarını generasiya etməklə ehtimal bölgüsündən temin edir və bələliklə də risklərin qiymətləndirilməsi üzrə dəqiq nəticələr elde etmeye imkan yaradır			
Dayanıqlığın son həddi	Bu metod yeni məhsul (xidmet) yaradılarkən tətbiq olunur və programın zərərsizlik nöqtəsinin müəyyən edilməsinə imkan verir			
Qərar ağacı metodu			Enerjiya qəsət programları bir-birindən asılı ola bilər. Qərar ağacı metodu bu asılılıqları nəzəre almaqla inkişaf ssenarisi müəyyən etmeye imkan yaradır	

yoxdur [6]. Bu səbəbdən də programda hər bir layihəyə təsir göstərən bütün daxili və xarici amilləri hərtərəfli araşdırmaqla gözlənilən riskin obyektiv qiymətləndirilməsi aparılmalıdır. Həmçinin daha dəqiq nəticə elde etmek məqsədilə hər bir program üzrə risklərin nəzəre alınması üçün ən azı iki metod tətbiq edilməlidir. Bu da istifadə olunan resursların artırılmasına səbəb ola bilər və eləcə də digər proqramlar üçün yaramaya bilər.

Neft və neft məhsullarının boru kəməri vəsitiylə nəqli müəssisələrində tətbiq edilən programlarda risklərin nəzəre alınması üzrə təklif olunan mexanizmdən istifadə olunması, onun səmərəliyini hesablaşdırmaq üçün baş verə biləcək risklərin faizini daha dəqiqliklə bilmək imkanı yaradır. Əlbette, hər bir program fərdidir və özündə spesifik risk amillərini gizlədə bilər. Bu amillərin aşkar edilməsi və təhlil olunması isə xeyli vaxt tələb edir. Amma bizim təklif etdiyimiz mexanizm qısa vaxt üçün nəzərdə tutulmuşdur və bu məqsədlə programın tətbiqində kompaniyanın daxili və xarici mühit amillərinin öyrənilməsi əsasında ehtimal olunan risklərin tərəmə faizi və onların əsas tipləri aşkar edilir.

Təklif olunan mexanizmi tətbiq etməzdən əvvəl programı xarakterize edən bütün informasiyanın toplanması vacibdir. Bu informasiya programın dəqiqlik təsvirini verməyə və törəyəcək bütün risk amillərini seçib ayırmaga imkan yaradır.

Bu mexanizm neftin boru kəməri vəsitiylə nəqli müəssisələrinin programlarında risk

amillərini ehtiva edən bloklar qrupundan ibarətdir. Hər bir bloku keçdikdə suallara cavab tapmaq şərtile gələcək yolu seçmək lazımdır ki, bu halda da hər bir addımın öz çəki ölçüsü vardır. Çəki ölçüsü olaraq seçilmiş hərəkət zamanı qarşıya çıxacaq riskin faiz dərəcəsi götürülür. Misal üçün, əgər programın tətbiqi beş ildən çox müddətə planlaşdırılırsa, onun tətbiqinin riski 0.66 % təşkil edir. Hər bir sonrakı addım həmçinin riskin olması ehtimalını müəyyən etmeye imkan verir.

Bloklardakı suallar və risk hadisələri neft və neft məhsullarının boru kəməri vəsitiylə nəqli müəssisələrində istifadə olunan programların xüsusiyetlərindən irəli gəlir. Onlar tətbiq olunan programlarda riskləri tam təhlil etməyə imkan verir. Hər bir bloka verilmiş qiymət ölçüsü baş verə biləcək riskin kəmiyyət xarakteristikasını göstərir. Bu ölçülər baş verə biləcək riskin təsirinə görə seçilir.

Təsir gücü

	Riskin ölçüsü, %
Minimum.....	0.33
Orta.....	0.66
Maksimum.....	1

Daha dəqiq nəticənin elde edilməsi üçün mexanizm daxilində hər bir layihənin ayrılıqda təhlilinin aparılması təklif olunur. Bunun sayəsində risk faizini müəyyənləşdirmək və daha riskli layihələri seçib fərqləndirmək olar. Mexanizm öz işini sona çatdırıqda rəqəmlərlə olan bütün nəticələr toplanır. Alınan ümumi məbləğ

(cəm) neft və neft məhsullarının boru kəməri vəsitiylə nəqli müəssisələrində tətbiq edilən programın icrası zamanı əmələ gələn riskin ölçüsünü göstərir. Bu ölçünün müəssisənin gələcək program və ya layihələrinin səmərəliyinin qiymətləndirilməsində nəzəre alınması olduqca vacibdir.

Nəticə

Təklif olunan mexanizmin tətbiqi geləcəkdə həyata keçiriləcək programlarda baş verə biləcək risklərin aşkar edilməsinə imkan verir. Eləcə də risklərin kəmiyyətə qiymətləndirilməsi müəssisənin həyata keçirdiyi programlarda iqtisadi itkilərin qarşısını almaq üçün vaxtında məqsədə uyğun qərarın qəbul edilməsinə şərait yaradır.

Методическое обеспечение учета риска в программах компании трубоопроводного транспорта нефти и нефтепродуктов

А.Г. Гусейнов

Рассмотрены программы предприятий трубопроводного транспорта нефти и нефтепродуктов. Были выделены четыре укрупненные группы видов программ, которые могут реализовываться в отрасли транспортировки нефти и нефтепродуктов. Эти программы имеют отличительные характеристики, не позволяющие использовать любой метод учета и оценки рисков. Поэтому на основе существующих особенностей программ предприятий трубопроводного транспорта нефти, в работе выделены методы учета и оценки риска, которые подходят для каждого вида укрупненных программ. Их можно применять в ходе оценивания программы, но эти методы не позволяют выделить отдельные виды рисков. С их помощью можно рассчитать количественное значение наступления возможного риска, учитывая лишь общие виды рисковых событий. При этом отдельные и специфические риски остаются без внимания и учета.

Ключевые слова: нефтегазовый комплекс, нефть, нефтепродукты, магистральные нефтепроводы, транспортировка нефти, риски, программа.

Methodological support of risk inventory in the programs of the company of oil and oil products pipeline transportation

А.Г. Гусейнов

The paper reviews the programs of the enterprises of oil and oil products pipeline transportation. Four increased groups of program types that can be implemented in the sphere of oil and oil products transportation have been outlined. These programs have different characteristics that disable using any method for risk inventory and evaluation. Therefore, based on existing program features of the enterprises of oil transportation, the paper presents the methods for risk inventory and evaluation that suit for each type of increased program. They may be applied during program assessment; however, they do not allow outlining separate risk types. These methods enable calculating the quantitative meaning of potential risk ensue considering only the general risk event types. Herewith, separate and specific risks are neglected and not accounted.

Keywords: oil-gas complex, oil, oil products, main oil pipelines, oil transportation, risks, programs.